

“DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU” PUBLİK HÜQUQİ ŞƏXS

**Konsolidə edilmiş Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

“DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU” PUBLİK HÜQUQİ ŞƏXS

MÜNDƏRİCAT

	Səhifə
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	1-3
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARI:	
Konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat	4
Konsolidə edilmiş əməliyyatlar haqqında hesabat	5
Konsolidə edilmiş daxilolmalar üzrə hesablaşmalar haqqında hesabat	6
Konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabat	7
Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8
Konsolidə edilmiş maliyyə hesabatları üzrə qeydlər	9-61

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

office@bakertilly.az
www.bakertilly.az

“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin İdarə Heyətinə:

Şərti Müsbət Rəy

Biz “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin və onun tabeliyində olan qurumların (“Fond”) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş əməliyyatlar haqqında hesabatdan, konsolidə edilmiş daxilolmalar üzrə hesablaşmalar haqqında hesabatdan, konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabatdan və konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə əhəmiyyətli uçot prinsiplərinə dair məlumatların qısa təsviri də daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarına edilən qeydlərdən ibarət konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları “Şərti müsbət rəy üçün əsas” bölməsində təsvir edilən məsələnin təsirləri istisna olmaqla, Fondun 31 dekabr 2025-ci il tarixinə olan konsolidə edilmiş maliyyə vəziyyətini, habelə həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə nəticələrini və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Mühəsibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühəsibat Uçotu Standartlarına (MHBS Mühəsibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Şərti Müsbət Rəy üçün Əsas

Biz 31 dekabr 2025-ci il tarixinə 9,848,940,112 AZN, 31 dekabr 2024-cü il tarixinə 8,036,405,774 AZN və 1 yanvar 2024-cü il tarixinə 6,122,180,530 AZN məbləğində olan dövlət büdcəsindən öhdəliklərin icrası üzrə debitor borcunun Fond tərəfindən müvafiq hesablamalarını əldə etdik. Hesablamaların təsdiq edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət ünvanlanmışdır. Auditin gedişatı zamanı müraciətə cavab olaraq bildirilmişdir ki, dövlət öhdəlikləri kimi təqdim olunmuş məlumatlar üzrə dəqiqləşdirilmələr aparılmaqdadır. Fond və Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında bu qalıqlarla bağlı hələlik razılıq əldə edilməmişdir. Buna baxmayaraq, Fond 31 dekabr 2025-ci il, 31 dekabr 2024-cü il və 1 yanvar 2024-cü il tarixlərinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatında dövlət büdcəsindən öhdəliklərin icrası üzrə debitor borcunu tanımışdır.

Nəticədə, biz dövlət büdcəsindən öhdəliklərin icrası üzrə debitor borcunun və daxilolmalar üzrə hesablaşmaların ölçülməsi və təqdimatı üzrə 31 dekabr 2025-ci il, 31 dekabr 2024-cü il və 1 yanvar 2024-cü il tarixlərinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatlarının tərkib hissəsini təşkil edən əlaqəli elementlərə və həmin tarixlərdə tamamlanan illər üzrə əməliyyatlar, daxilolmalar üzrə hesablaşmalar, kapitalda dəyişikliklər və konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlara düzəlişlərin zəruri olub-olmadığını müəyyən edə bilmədik.

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESŞ məcəlləsi) tələblərinə uyğun olaraq Fondan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESŞ məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Digər Məsələlər

Fondun 31 dekabr 2024-cü il və 31 dekabr 2023-cü il tarixlərinə və həmin tarixlərdə başa çatmış illər üzrə konsolidə edilmiş maliyyə hesabatları, konsolidə edilmiş maliyyə hesabatlarına dair 31 sayılı Qeyddə təsvir olunan düzəlişlər istisna olmaqla, 30 iyun 2025-ci il və 28 iyun 2024-cü il tarixlərində şərti müsbət rəy təqdim edən başqa auditor tərəfindən yoxlanılmışdır. Əvvəlki auditor Fondun dövlət büdcəsindən öhdəliklərin icrası üzrə debitor borcunun və daxilolmalar üzrə hesablaşmaların ölçülməsi və təqdimatı üzrə və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun maliyyə hesabatlarının Fonda əsassız olaraq konsolidə edilməsi ilə bağlı şərti müsbət rəy bildirmişdir. 31 sayılı Qeyddə təsvir olunduğu kimi, Fondun rəhbərliyi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun maliyyə hesabatlarının retrospektiv şəkildə konsolidə edilmiş hesabatlardan çıxarılması ilə bağlı qərar vermişdir. Buna görə də, cari dövr üzrə audit rəyimiz həmin məsələ ilə bağlı modifikasiya edilməmişdir.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin bir hissəsi olaraq, 31 sayılı Qeyddə təsvir olunduğu kimi, biz 31 dekabr 2024-cü il tarixinə və həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına və 1 yanvar 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatla tətbiq olunan düzəlişlərin auditini aparmışıq.

Qeyd olunan düzəlişlərdən başqa, biz 31 dekabr 2024-cü il və 31 dekabr 2023-cü il tarixlərinə və həmin tarixlərdə başa çatmış illər üzrə Fondun konsolidə edilmiş maliyyə hesabatlarının auditində iştirak etməmişik, nəticə etibarilə, həmin konsolidə edilmiş maliyyə hesabatları üzrə rəy və ya hər hansı digər əminlik forması təqdim etmirik.

Əlavə maliyyə məlumatları

Rəhbərlik digər məlumatlara görə məsuliyyət daşıyır. Digər məlumatlar 55-61-ci səhifələrdəki Əlavə Maliyyə Məlumatları bölməsinə daxil edilmiş məlumatlardan ibarətdir.

Konsolidə edilmiş maliyyə hesabatları ilə bağlı rəyimiz digər məlumatları əhatə etmir və biz həmin məlumatlar üzrə hər hansı əminlik forması ifadə etmirik.

Konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə əlaqədar olaraq, bizim məsuliyyətimiz digər məlumatları oxumaqdan və onları oxumaqla, digər məlumatların konsolidə edilmiş maliyyə hesabatlarına və ya audit zamanı əldə etdiyimiz biliklərə əhəmiyyətli dərəcədə uyğun olub-olmadığını və ya digər formada əhəmiyyətli şəkildə təhrif edilib-edilmədiyini nəzərə almaqdan ibarətdir.

Gördüyümüz işlərə əsasən, qeyd olunan digər məlumatlarda əhəmiyyətli təhrifin olduğu qənaətinə gəldiyimiz halda, biz bu fakt barədə məlumat verməliyik. Hesabatımızın Şərti Müsbət Rəy üçün Əsas bölməsində təsvir olunduğu kimi, biz 31 dekabr 2025-ci il, 31 dekabr 2024-cü il və 1 yanvar 2024-cü il tarixlərinə dövlət büdcəsindən öhdəliklərin icrası üzrə debitor borcu və daxilolmalar üzrə hesablaşmalar barəsində əminlik əldə edə bilmədik. Müvafiq olaraq, bu məsələ ilə bağlı digər məlumatların əhəmiyyətli təhrif edilib-edilmədiyini barədə nəticə çıxara bilmədik.

Konsolidə edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fırıldaqçılıq və ya xətalər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Fondu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Fondun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Fondun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz konsolidə edilmiş maliyyə hesabatlarında bir tam kimi, fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya xətlər nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutları əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fırıldaqçılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Fondun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilməsi üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Fondun fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda konsolidə edilmiş maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Fondun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidə edilmiş maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Baker Tilly Azerbaijan

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU” PUBLİK HÜQUQİ ŞƏXS

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNƏ
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)	1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş)
AKTİVLƏR:				
Uzunmüddətli aktivlər:				
Torpaq, tikili və avadanlıqlar	18	31,821,982	35,116,549	35,356,928
Torpaq, tikili və avadanlıqlar üzrə avans		668,765	668,765	1,993,823
Qeyri-maddi aktivlər	19	2,573,901	2,594,717	2,396,514
Dövlət büdcəsindən öhdəliklərin icrası üzrə debitor borcu	20	9,848,940,112	8,036,405,774	6,122,180,530
Uzunmüddətli investisiya qiymətli kağızları	21 (a)	1,711,775,800	1,124,765,376	938,225,875
Uzunmüddətli investisiyalar	21 (b)	84,236,505	80,803,147	56,360,802
Cəmi uzunmüddətli aktivlər		11,680,017,065	9,280,354,328	7,156,514,472
Cari aktivlər:				
Mal-material ehtiyatları	22	798,924	939,137	1,154,528
Qısamüddətli investisiya qiymətli kağızları	21 (a)	421,030,444	334,195,716	70,755,934
Qısamüddətli investisiyalar	21 (b)	10,669,826	-	-
Pul vəsaitləri və onların ekvivalentləri	23	381,538,188	431,574,517	663,597,056
Sair aktivlər		228,957	115,689	537,309
Cəmi cari aktivlər		814,266,339	766,825,059	736,044,827
CƏMİ AKTİVLƏR		12,494,283,404	10,047,179,387	7,892,559,299
ÖHDƏLİKLƏR VƏ KAPİTAL:				
ÖHDƏLİKLƏR:				
Cari öhdəliklər:				
Daxilolmalar üzrə hesablaşmalar		12,478,995,095	10,023,896,440	7,849,358,358
Sair öhdəliklər	24	14,552,067	17,985,490	36,073,190
Cəmi cari öhdəliklər		12,493,547,162	10,041,881,930	7,885,431,548
Cəmi öhdəliklər		12,493,547,162	10,041,881,930	7,885,431,548
KAPİTAL:				
Nizamnamə kapitalı	25	5,000,000	5,000,000	5,000,000
Əlavə kapital	26	7,761,523	8,375,415	12,286,285
Yığılmış zərər		(12,025,281)	(8,077,958)	(10,158,534)
Cəmi kapital		736,242	5,297,457	7,127,751
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		12,494,283,404	10,047,179,387	7,892,559,299

Rəhbərliyin adından:


Şahin Əliyev
İdarə Heyətinin sədrinin müavini
İdarə Heyətinin sədri v.m.i.e




Orxan Səmədov
Mühasibat uçotu departamentinin müdiri

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-61-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU” PUBLİK HÜQUQİ ŞƏXS


KONSOLIDƏ EDİLMİŞ ƏMƏLİYYATLAR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən bəyan olunmuş)
İdarəetmə xərcləri üçün ayırmalar	7	106,323,050	108,491,049
Köhnəlmə və amortizasiya xərci	18, 19	(3,921,653)	(4,829,395)
Əməkhaqqı və əlaqədar ödənişlər	8	(94,538,748)	(89,634,953)
Ümumi inzibati xərclər	8	(11,367,062)	(11,305,375)
Sair xərclər, xalis		(442,910)	(640,750)
İl üzrə yekun nəticə		(3,947,323)	2,080,576

Rəhbərliyin adından:

Şahin Əliyev
İdarə Heyətinin sədrinin müavini
İdarə Heyətinin sədri v.m.i.e

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Orxan Səmədov
Mühasibat uçotu departamentinin müdiri

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-61-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU” PUBLİK HÜQUQİ ŞƏXS

KONSOLIDƏ EDİLMİŞ DAXİLOLMALAR ÜZRƏ HESABLAŞMALAR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	2025-ci il	2024-cü il (yenidən bəyan olunmuş)
1 yanvar		10,023,896,440	7,849,358,358
Məcburi Dövlət Sosial Sığorta haqları (sığorta kapitalının artırılması, qanunvericiliyin tələblərinin pozulması və s. daxil olmaqla)	9	6,474,607,062	5,764,944,448
Dövlət öhdəliyinin məbləğində dəyişiklik	20	1,812,534,338	1,914,225,244
Dövlət büdcəsindən daxil olan transfer	20	1,600,000,000	1,232,000,000
Xalis investisiya gəlirləri	15	105,268,097	106,002,670
Dövlət icbari şəxsi sığorta üzrə alınmış vəsaitlər	14	57,300,623	63,525,033
Sanatoriya-kurort yollayışlarının dəyərinin ödənişi		2,929,741	2,591,892
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	21 (a), 21 (b)	85,510	(1,839,019)
Sair daxilolmalar, xalis	17	11,439,651	7,345,096
Əhaliyə ödənişlərlə bağlı xərclər (pensiya və müavinətlər)	10, 11	(6,997,807,723)	(6,403,210,201)
Naxçıvan Muxtar Respublikası DSMF-yə köçürülən vəsait		(296,179,134)	(243,417,471)
Məcburi Dövlət Sosial Sığorta haqlarının saxlanma xərclərinin maliyyələşməsinə yönəldilməsi	7	(106,323,050)	(108,491,049)
İnvestisiya gəlirləri üzrə xərclərin bölüşdürülməsi	16	(72,259,074)	(39,432,154)
DOST agentliyinin müştərək maliyyələşdirilməsi xərci	13	(50,000,000)	(45,000,000)
Pensiya və müavinətlərin əhaliyə çatdırılma xərcləri	12	(34,875,685)	(31,903,330)
Sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri xərci		(25,000,000)	(24,500,000)
Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər	14	(15,311,325)	(10,748,345)
Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinə ayırmalar	24.3	(7,504,127)	(5,793,554)
Dövlət büdcəsinə ayırmalar	24.2	(2,269,246)	(1,761,178)
Mənfəət vergisi xərci		(1,537,003)	-
31 dekabr		12,478,995,095	10,023,896,440

Rəhbərliyin adından:

Şahin Əliyev
İdarə Heyətinin sədrinin müavini
İdarə Heyətinin sədri v.m.i.e

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Orxan Səmədov
Mühasibat uçotu departamentinin müdiri

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası


9-61-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU” PUBLİK HÜQUQİ ŞƏXS

KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)


	Nizamnamə kapitalı	Əlavə kapital	Yığılmış zərər	Cəmi kapital
1 yanvar 2024-cü il	5,500,000	25,077,957	57,271,331	87,849,288
Yenidən bəyan olunmanın təsiri (31 sayılı Qeyd)	(500,000)	(12,791,672)	(67,429,865)	(80,721,537)
1 yanvar 2024-cü il (yenidən bəyan olunmuş)	5,000,000	12,286,285	(10,158,534)	7,127,751
İl üzrə yekun nəticə (yenidən bəyan olunmuş)	-	-	2,080,576	2,080,576
Hökumət və hökumətin nəzarət etdiyi qurumlarla hesablaşmalar	-	(3,910,870)	-	(3,910,870)
31 dekabr 2024-cü il (yenidən bəyan olunmuş)	5,000,000	8,375,415	(8,077,958)	5,297,457
İl üzrə yekun nəticə	-	-	(3,947,323)	(3,947,323)
Hökumət və hökumətin nəzarət etdiyi qurumlarla hesablaşmalar	-	(613,892)	-	(613,892)
31 dekabr 2025-ci il	5,000,000	7,761,523	(12,025,281)	736,242

Rəhbərliyin adından:



Şahin Əliyev
İdarə Heyətinin sədrinin müavini
İdarə Heyətinin sədri v.m.i.e

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Orxan Səmədov
Mühasibat uçotu departamentinin müdiri

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-61-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.

“DÖVLƏT SOSIAL MÜDAFİƏ FONDU” PUBLİK HÜQUQİ ŞƏXS

KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Əksi qeyd edilmədiyi halda, Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən bəyan olunmuş)
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN PUL VƏSAİTLƏRİ			
Əməkhaqqı və əlaqədar ödənişlər		(94,685,920)	(89,418,462)
Ümumi inzibati xərclər üzrə ödənişlər		(11,267,620)	(12,129,321)
Məcburi Dövlət Sosial Sığorta haqları (sığorta kapitalının artırılması, qanunvericiliyin tələblərinin pozulması və s. daxil olmaqla)	9	6,474,607,062	5,764,944,448
Əhaliyə ödənişlərlə bağlı xərclər (pensiya və müavinətlər)	10, 11	(6,997,807,723)	(6,403,210,201)
Pensiya və müavinətlərin əhaliyə çatdırılma xərcləri	12	(34,875,685)	(31,903,330)
DOST agentliyinin müştərək maliyyələşdirilməsi xərci üzrə ödənişlər	13	(50,000,000)	(45,000,000)
Sanatoriya-kurort yollayışlarının dəyərinin daxil olması		2,929,741	2,591,892
Sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri xərci üzrə ödənişlər		(25,000,000)	(24,500,000)
Dövlət icbari şəxsi sığorta üzrə alınmış vəsaitlər	14	57,300,623	63,525,033
Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər	14	(15,311,325)	(10,748,345)
İnvestisiya gəlirləri üzrə xərclərin bölüşdürülməsi	16	(72,259,074)	(39,432,154)
Dövlət büdcəsindən daxil olan transfer	20	1,600,000,000	1,232,000,000
İşsizlikdən sığorta haqları üzrə daxil olan vəsaitlər	24.1	-	41,115,385
İşsizlikdən sığorta haqları üzrə köçürmələr	24.1	(5,647,250)	(64,786,283)
Dövlət büdcəsinə ayırmalar	24.2	(1,526,178)	(594,216)
Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinə ayırmalar	24.3	(4,363,554)	(4,488,201)
Naxçıvan Muxtar Respublikası DSMF-yə köçürülən vəsait		(296,179,134)	(243,417,471)
Mənfəət vergisi ödənişi		(1,537,003)	-
Sair daxilolmalar, xalis		9,353,562	11,193,341
		533,730,522	145,742,115
İnvestisiya fəaliyyəti ilə bağlı daxil olmuş xalis pul vəsaitləri			
İNVESTİSİYA FƏALİYYƏTİNDƏN PUL VƏSAİTLƏRİ			
Torpaq, tikili və avadanlıqların alınması		(635,382)	(6,347,684)
Qeyri-maddi aktivlərin alınması		(644,265)	(1,158,994)
Xalis investisiya gəlirlərindən mədaxil		120,264,415	77,640,592
İnvestisiya qiymətli kağızlarının alışı, xalis		(690,001,619)	(422,898,568)
İnvestisiyaların yerləşdirilməsi, xalis	21 (b)	(12,750,000)	(25,000,000)
		(583,766,851)	(377,764,654)
İnvestisiya fəaliyyəti ilə bağlı istifadə olunmuş xalis pul vəsaitləri			
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ ÜZRƏ XALIS AZALMA			
		(50,036,329)	(232,022,539)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin əvvəlinə			
	23	431,574,517	663,597,056
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin sonuna			
	23	381,538,188	431,574,517

Rəhbərliyin adından:

Şahin Əliyev

İdarə Heyətinin sədrinin müavini/
İdarə Heyətinin sədri v.m.i.e

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Orxan Səmədov

Mühasibat uçotu departamentinin müdiri

12 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

9-61-ci səhifələrdəki qeydlər hazırkı konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsini təşkil edir.